

## Giriş

Son dövrdə ölkədə şəffaflığın artırılması ilə bağlı geniş miqyaslı islahatlar aparılır. Baş verən dəyişikliklərə adekvat reaksiya göstərmək, həmçinin maliyyə itkiləri və reputasiya risklərinə məruz qalmamaq üçün sahibkarlıq subyektləri mövcud biznes modellərini bir daha nəzərdən keçirməlidir.

Biznesin Transformasiyası - uçotun dürüst və effektiv qurulmasına, biznesin şəffaflığına, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun auditin keçirilməsinə, daxili nəzarətin gücləndirilməsinə, daha ucuz maliyyənin cəlb edilməsinə və investisiya imkanlarının artırılmasına doğru atılan addımdır.

20 ilə yaxın Azərbaycan bazarında fəaliyyət göstərən Deloitte şirkəti artıq bir neçə ildir ki, yüksək ixtisaslı və geniş təcrübəyə malik peşəkarları ilə öz müştərilərinə Biznesin Transformasiyası sahəsində hərtərəfli dəstək göstərir.

## Niyə Deloitte?

- Beynəlxalq səviyyədə sertifikatlaşdırılmış peşəkar işçi heyəti
- Azərbaycan bazarında Biznes Transformasiya sahəsində ən geniş təcrübə
- Beynəlxalq şirkət olmasına baxmayaraq yerli bazarın ehtiyaclarına və trendlərə çevik reaksiya
- Ehtiyacınız olan bütün növ xidmətlərin bir peşəkar şirkətdə cəmləşdirilməsi

## Sualınız var? Biz sizə kömək edə bilərik



**Nuran Kərimov**  
**Partnyor**  
Vergi və Hüquq Departamenti  
Tel: +994 (12) 404 12 10  
nkerimov@deloitte.az



**Camal Həsənov**  
**Partnyor**  
Audit və Əminlik Departamenti  
Tel: +994 (12) 404 12 10  
jhasanov@deloitte.az




**Tural Hacıyev**  
**Direktor**  
Risk Məsləhətləri  
Tel: +994 (12) 404 12 10  
thajiyev@deloitte.az



**Daniyar Adigamov**  
**Direktor**  
Maliyyə Məsləhətləri  
Tel: +994 (12) 404 12 10  
dadigamov@deloitte.az

# Deloitte.



Deloitte adı Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zamanla məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şabəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şabəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, "Deloitte Global") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün [www.deloitte.com/about](http://www.deloitte.com/about) sahifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergi və digər əlaqədar xidmətlər göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə müştərilərini beynəlxalq səviyyəli imkanlar, yüksək keyfiyyətdə xidmətlər və ən çətin iş məsələlərinin həlli üçün lazımı ideyalar ilə təmin edən əlaqəli üzv şirkətlər şabəkəsi ilə Deloitte, Fortune Global 500® üzrə beş şirkətdən dördünə öz xidmətlərini göstərir. Deloitte-in təxminən 312,000-dən artıq peşəkar mütəxəssisinin təklif etdiyi fərq yaradan həllər haqqında ətraflı məlumat üçün bizi [Facebook](https://www.facebook.com/deloitte), [LinkedIn](https://www.linkedin.com/company/deloitte) və ya [Twitter](https://twitter.com/deloitte) sahifəmizdə izləyin.

Bu məlumatda yalnız ümumi informasiya əks olunur və Deloitte Touche Tohmatsu Limited şirkətlərindən, onun üzv şirkətlərindən və ya əlaqədar müəssisələrdən (birlikdə "Deloitte Şabəkəsi") hər hansı biri bu məlumat vasitəsilə peşəkar məsləhətləşmə və ya xidmətlər təmin etmir. Maliyyə fəaliyyətinizə və ya müəssisənizə təsir göstərə biləcək hər hansı qərarlar qəbul etməzdən və ya tədbirlər görməzdən əvvəl peşəkar mütəxəssis ilə məsləhətləşmək daha məqsədəuyğundur. Deloitte Şabəkəsinə daxil olan heç bir müəssisə bu məlumata istinad edən hər hansı şəxsin məruz qaldığı zərərə görə məsuliyyət daşımır.

© 2020 Deloitte & Touche MMC. Bütün hüquqlar müdafiə olunub.

## Biznesin Transformasiyası

## Siz nə əldə edirsiniz?



Maliyyə itkilərinin və reputasiya risklərinin qarşısının alınması



Daha ucuz maliyyəyə çıxışın təmin edilməsi



Optimal və qanuna uyğun vergi və maliyyə uçotunun təşkili



Səhmdarlar üçün dürüst idarəetmə hesabatlılığının təmin edilməsi



Biznesin mənfəətli və sağlam şəkildə inkişafı



Biznesin effektivliyinin artırılması



Güclü daxili nəzarət sisteminin qurulması



Strateji investorlar üçün biznesin cəlbediciliyinin artırılması

